

“Bu, xalq sənəti ırsimizin tanıtılması deməkdir”

“Kəlağayının müxtəlif rəngləri, ornamentləri, çalarları özündə tariximizi, mədəniyyətimizi eks etdirir”

Noyabrın 26-da UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 9-cu illik sessiyası zamanı Azərbaycan mədəniyyəti, tarixi və xalq sənəti ırsı üçün əlamətdar olan hadisə baş verdi. Sessiyanın iclasında Azərbaycan kəlağayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi. Zəngin mədəni mirasımızın daha bir nümunəsinin dünyada tanınması və bəşəriyyət xəzinəsinə salınması ilə bağlı tanınmış etnoqraf alımlar, mütəxəssislər ürək sözlerini qəzetişimizlə bölüşdülər.

**Tarix elmləri doktoru,
professor, AMEA-nın
həqiqi üzvü Teymur
Bünyadov:**

- İlk növbədə bütün Azerbaycanı təbrik edərək bütün bu işdə əməyi olan şəxslərə, ilk növbədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Azərbaycanda qadın həmişə uca sayılıb. Xanımlarımızın baş örpeyi həmişə namus və ismət rəmzi olub. Baş örtüyü, kəlağayı nəsildən-nəslə ötürülərək əmanət edilib. Şəkidə, ismayilliida toxunan kəlağayıların üzərindəki naxışların özü də qadınlığın bir simvoludur. Kəlağayının müxtəlif rəngləri, ornamentləri, çalarları özündə tariximizi, mədəniyyətimizi eks etdirir. Ona görə də kəlağayının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycanın, xalq sənəti ırsimizin tanıtılması deməkdir, Azərbaycan qadının tanıtılması deməkdir. Qoynuq bilsin ki, kəlağayı qadına nəyə görə lazımdır və bu təkcə bəzək əşyası deyil. Bu hadisə ilə biz bir daha ölkəmizin qeyri-maddi mədəni ırsını dünyaya tanımış olduk.



**AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutunun elmi işçisi
Solmaz Məhərrəmova:**

- Bu xəbər bizlər üçün çox sevindirici oldu. Dəyərlərimizə verilən qiymətdir. Bizim kəlağayılar bu gün dünyada məshurdur və öz unikallığı ilə seçilir. Azərbaycan kəlağayı sənətinin UNESCO-nun siyahısına daxil edilməsi mədəniyyətimiz üçün böyük tö-

fədir. Mənim vaxtile “Mədəniyyət” qəzetində Basqal kəlağayılarından bəhs edən yazım dərc edilmişdi. Bir daha bildirmək istərdim ki, 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən dünya sərgisində iştirak edib, həmin sərgidə basqallı Nəsir Abdüləziz oğlunun toxuduğu kəlağayı və qanuvuz parça gümüş medal və diplomla mükafatlandırılıb. Bu gün Basqalda kəlağayı sexi fəaliyyət göstərir. Basqal kəlağayıları indi də məşhurdur və xarici ölkələrə ixrac olunur. İnanıram ki, bu hadisədən sonra kəlağayının şöhrəti daha da artacaq.

**Tarix elmləri doktoru,
professor Təvəkkül Səlimov:**

- UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin səyi nəticəsində hazırlanan bu layihənin təsdiq edilməsi Azərbaycan üçün çox vacib və önemli hadisədir. Bundan əvvəl müğam ifaçılıq sənətimiz, Azərbaycan xalça sənəti, aşiq sənəti, tar ifaçılığı, Novruz Bayramı, çövkən atüstü oyun ənənəsi UNESCO-nun siyahısına daxil edilmişdi. Bu da Azərbaycanla UNESCO arasında qurulan əsaslı əlaqələrin nəticəsidir. Bütün bunlar milli dəyərlərimizin dünyada tanıtılması, adətlerimizin, mədəni ırsimizin qorunaraq, beynəlxalq səviyyədə təbliğ edilməsi deməkdir. Əcdadlarımızın yaratdıqları xalq sənətkarlığı nümunələrindən olan və qadınlarımızın əsrlərle qoruyaraq bu günümüze qədər getirdikləri kəlağayı müasir dövrümüzde də öz dəyərini qoruyub saxlayıb. Qadınlarımızın ismət, cah-calal simvolu sayılan kəlağayılar gəlin gedən qızlar üçün ən yaxşı hədiyyə olub həmişə. Bir daha bütün xalqımızı təbrik edirəm.